

Azərbaycan Respublikası  
Nazirlər Kabinetinin 2014-cü il 19 mart  
tarixli 87 nömrəli qərarı ilə  
təsdiq edilmişdir  
**2 nömrəli əlavə**



Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi  
Ministry of Foreign Affairs of the Republic of Azerbaijan

**Viza almaq üçün ərizə-anket**  
**Visa application**

**Qeyd:Blankı doldurarkən çap hərflərindən istifadə edin.**  
Note:Use block letters to fill in the application form

**Foto**  
Photo  
( 3x4 )

|   |   |  |
|---|---|--|
| <b>1.Soyad(pasportda olduğu kimi) / Surname(as in passport)</b>   |   |  |
| <b>2. Ad (pasportdaolduğu kimi)/ Name (as in passport)</b>  |   |  |
| <b>3. Adınız və soyadınız dəyişilibmi? (əgər dəyişibsə,nə zaman və əvvəlki adınızı və ya soyadınızı göstərin)/</b><br>Has your name or surname been changed? (if changed, when and your previous name or surname) |   |  |
| <b>4. Doğum tarixi (gün,ay,il) /</b><br>Date of birth (day,month,year)  | <b>5. Doğum yeri (şəhər,ölkə) / Place of</b><br>birth(city,country)   | <b>6. Vətəndaşlıq / Citizenship</b><br><b>IRANIAN</b>  |
| <b>7. Vətəndaşlığınız dəyişilibmi? ( əgər dəyişilibsə, nə zaman və əvvəlki vətəndaşlığınızı göstərin) /</b><br>Has your citizenship been changed? (if yes,when and your previous citizenship)                     |   |  |
| <b>8. Cins/ Sex</b><br><br><input checked="" type="checkbox"/> kişi/ male<br><input checked="" type="checkbox"/> qadın /female  | <b>9. Sərhədkeçmə sənədinin növü/</b><br>Type of travel document<br><br><input checked="" type="checkbox"/> Ümumvətəndaş pasportu/ordinarypassport<br><input type="checkbox"/> Xidməti pasport/ service (official, special)<br>Passport<br><input type="checkbox"/> Diplomatik pasport/diplomatic passport<br><input type="checkbox"/> Digər sərhədkeçmə sənədi / other travel<br>document_____ | <b>10. Sərhədkeçmə sənədinin seriyası və</b><br>nömrəsi/ Number of travel document                           |
| <b>11. Sərhədkeçmə sənədinin</b><br>verildiyi Yer (şəhər, ölkə)Place of<br>issue( city<br>Country) of travel document<br><b>IRAN</b>  | <b>12.Sərhədkeçmə sənədinin verildiyi tarix</b><br>(gün,ay,il) / Date of issue (day,month,year)of<br>travel document  | <b>13.Sərhədkeçmə sənədinin etibarlılığı</b><br>(gün,ay,il) /Validity of travel document<br>(day,month,year) |
| <b>14. Son beş il ərzində aldığınız digər vizalar / Other visas issued during the past five years</b>   |   |  |

|   |  |  |
|---|--|--|
| <b>15.Ailə vəziyyəti/Marital status</b><br><input type="checkbox"/> <b>evli/</b> married<br><input type="checkbox"/> <b>subay /</b> single<br><input type="checkbox"/> <b>dul/</b> widow(er)<br><input type="checkbox"/> <b>boşanmış /</b> divorced   | <b>16.Hal-hazırkı yaşayış ünvanı /Current address</b>  | <b>17.Telefon nömrəsi və elektron poçt ünvanı / phone number and email address</b>   |
| <b>18.Hazırkı iş yeri və ixtisas/ Current occupation and specialty</b><br><b>EMPOLYEE</b>   | <b>19.Azərbaycan Respublikasına nə vaxt gəlməyi planlaşdırırsınız?/ When are you going to visit the Republic of Azerbaijan?</b>  |  |
| <b>20.Nəqliyyat vasitəsinin növü (əgər Minikavtomobildirsə, dövlət qeydiyyatnışamı)/Type of transport (if it is a car , license number)</b><br><p style="text-align: center;">-----</p>   | <b>21.Azərbaycan Respublikasında qalacağınız Müddət(gün) / Duration of your stay in the Republic of Azerbaijan (days)</b><br>5DAYS   | <b>22. Səfər edəcəyiniz son şəhər ölkə/ Final destination (city , country)</b><br>BAKU   |
| <b>23.Azərbaycan Respublikasına nə vaxtsa səfər etmişinizmi?/ Have you ever visited the Republic of Azerbaijan?</b><br><input type="checkbox"/> <b>li/</b> yes<br><input checked="" type="checkbox"/> <b>yr/</b> no<br><br><b>Səfər etdiyiniz təqdirdə sonuncu Səfərin tarixi/ If yes , date of the last visit</b>  | <b>24. Nə vaxtsa Azərbaycan Respublikasına səfər etmək üçün viza almısınızmi?/ Have you ever been issued a visa to the Republic of Azerbaijan?</b><br><input type="checkbox"/> <b>li/</b> yes<br><input checked="" type="checkbox"/> <b>yr/</b> no<br><b>Almışınızsa,sonuncuvizanın:/ if yes, the last Visa's:</b><br>nömrəsi/ number _____<br><b>verilmə tarixi/</b><br>Issue date _____<br><b>Verildiyiyer (şəhər, ölkə)/</b><br>Place of issue ( city, country) _____ | <b>25. Sizə nə vaxtsa Azərbaycan Respublikasına səfər etmək üçün viza Verilməsindən etiraz olunubmu? / Have You ever been refused a visa to the Republik of Azerbaijan?</b><br><input type="checkbox"/> <b>li/</b> yes<br><input checked="" type="checkbox"/> <b>yr/</b> no<br><br><b>Olunubsa,etiraztarixi/</b><br>if yes, date of refuse _____                                   |
| <b>26. İctimai təhlükə yarada biləcək infeksiyalı xəstəliyə tutulmusunuzmu?/ Did you suffer from any communicable disease of public health significance?</b><br><input type="checkbox"/> <b>li/</b> yes<br><input checked="" type="checkbox"/> <b>yr/</b> no<br>If yes, the name of disease / <b>Əgər tutulmusunuzsa, xəstəliyin adı</b>  |  |  |
| <b>27. Nə vaxtsa cinayət məsuliyyətinə cəlb olunmusunuzmu? / Have you ever been charged of any criminal offences?</b><br><input type="checkbox"/> <b>li/</b> yes<br><input checked="" type="checkbox"/> <b>yr/</b> no<br><b>Əgər cəlb olunmusunuzsa, nə vaxt/ if yes,when?</b>  |  |  |
| <b>28. Ermənistan Respublikası tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə səfər etmişinizmi? / Have you ever visited NagornoKarabakh region of the Republic of Azerbaijan occupied by the Republic of Armenia?</b><br><input type="checkbox"/> <b>li/</b> yes<br><input checked="" type="checkbox"/> <b>yr/</b> no<br><b>Səfər etdiyiniz təqdirdə, nə vaxt/ If yes, when?</b> |  |  |
| <b>29.Səfərinizin məqsədi/ Purpose of your visit</b><br><input type="checkbox"/> <b>smi/</b> official<br><input type="checkbox"/> <b>güzar/</b> business<br><input checked="" type="checkbox"/> <b>rizm /</b> tourism<br><input type="checkbox"/> <b>hək /</b> employment<br><input type="checkbox"/> <b>m /</b> scientific<br><input type="checkbox"/> <b>hsil/</b> education                                  | <b>31. Vizanın növü/ Type of visa</b><br><input checked="" type="checkbox"/> <b>riş/</b> entry<br><input type="checkbox"/> <b>anzit /</b> transit  | Number of entries/32. Girişin sayı<br><input checked="" type="checkbox"/> <b>ngle entry visa/birdəfəlik giriş vizası</b><br><input type="checkbox"/> <b>xdəfəlik giriş vizası/</b> multiple entry visa<br><input type="checkbox"/> <b>rdəfəlik tranzit vizası/</b> single entry transit visa<br><input type="checkbox"/> <b>idəfəlik tranzit vizası/</b> double entry transit visa |

|  |  |  |
|--|--|--|
| <input type="checkbox"/> üalica/ medical<br><input type="checkbox"/> ədəniyyət/cultural<br><input type="checkbox"/> ort /idman<br><input type="checkbox"/> xsi səfər/ private visit<br><input type="checkbox"/> umanitarian /humanitar |  |  |
|--|--|--|

**32.Sizi Azərbaycan Respublikasına dəvət edən tərəfin tam adı, ünvanı və telefon nömrəsi /**  
 Full name, address and phone number of the inviting party to the Republic of Azerbaijan

A,HASANOGLU DTR,AZ1072 /BAKU,AZERBAIJAN 09

**33. Azərbaycan Respublikasında qalacağınız ünvan və telefon nömrəsi/** Address and phone number of your stay in the Republic of Azerbaijan

BOULVARD HOTEL,KHANGAH STR,4CDICTRICT,KHAGANI,RUSTAMOV

|   |  |   |
|---|--|---|
| <b>34. Səfəriniz kim tərəfindən maliyyələşdirilir? /</b><br>by whom will be covered cost of your visit? | <b>35. Azərbaycan Respublikasında işləmək niyyətiniz varmıdır? /</b> Do you intend to be employed in the Republic of Azerbaijan?<br><input type="checkbox"/> əli / yes<br><input checked="" type="checkbox"/> yr/ no | <b>36.Azərbaycan Respublikasında təhsil almaq niyyətiniz varmıdır?/</b><br>Do you intend to study in in the Republic Of Azerbaijan?<br><input type="checkbox"/> əli / yes<br><input checked="" type="checkbox"/> yr/ no |
|---|--|---|

**37. Pasportunuzda qeyd olunan və sizinlə birlikdə Azərbaycan Respublikasına səfər edən şəxs(lər) barədə məlumat/**  
 Information about the person(s) included in your passport and traveling with you to the Republic of Azerbaijan

| Soyadı/<br>surname | Adı/<br>name | Doğulduğu tarix /<br>Date of birth | Doğulduğu yer /<br>Place of birth | Qohumluq əlaqəsi/<br>relationship |
|--------------------|--------------|------------------------------------|-----------------------------------|-----------------------------------|
|                    |              |                                    |                                   |                                   |
|                    |              |                                    |                                   |                                   |
|                    |              |                                    |                                   |                                   |
|                    |              |                                    |                                   |                                   |
|                    |              |                                    |                                   |                                   |

**38. Məntəşdiqedirəmki, ərizədə göstərilən sualları oxuyub başadüşdüm və düzgün cavab verdim. Başadüşürəmki, hər hansı yanlış məlumat nəticəsində mənim vizə verilməsində nəticə təsəvvür edilə bilər.**  
 I certify that I read, understood and correctly responded to all questions set forth in this application. I understand that any false or misinformation may result in the refusal of a visa to Azerbaijan

**Ərizəçinin və ya nümayəndəsinin imzası /** **Yer və tarix/** Place and date  
 Signature of applicant or his/her representative **2017/12/22**

**XİDMƏTİ QEYDLƏR / FOR OFFICIAL USE ONLY**

Ərizənin qəbul edilmə tarixi: Viza: Vizaın kateqoriyası  
 Verildi: Adı  
 Etibarlıdır (gün, ay, il): Xidməti  
 Etiraz edildi: Diplomatik

Səfərin məqsədi nəzərə alınmaqla, aşağıdakı sənədlər qəbul edilmişdir:

passport və ya digər sərhəd keçmə sənədi və onların əsas səhifələrinin surətləri ( pasportun və ya digər sərhəd keçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 (üç) ay artıq olmalıdır):

biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd rəngli fotosəkil (3 X 4)

tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikə)

əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur);

əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti;